




İlham

Dərin ehtiramla



Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edə bilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə ekil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Prezident İlham Əliyev Belçikaya işgüzar səfərə gedib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərç Tərəfdaşlığı Programının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Kralığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsselə qarşılaşmağa çıxıblar. Onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar.



Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi "Tvitər" səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında Ulu Öndərin aşağıdakı sözləri yer alıb: "Mənim üçün öz həyatımdan, öz cənimdən artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir".

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!".

"Qarabağ" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Qarabağ" futbol klubuna 5,0 (beş) milyon manat ayrılırsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2021-ci il

Prezident İlham Əliyev "Qarabağ" Futbol Klubunun üzvlərini qəbul edib

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında play-off mərhələsinə yüksələn "Qarabağ" Futbol Klubunun üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, Əziz "Qarabağ" Futbol Klubunun nümayəndələri. Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkden təbrik edirəm. "Qarabağ" Futbol Klubu Azərbaycan azarkeşlərini, deyə bilərik ki, bütün Azərbaycan xalqını bir daha sevindirib.

Bu qələbə bir daha onu göstərir ki, "Qarabağ" Futbol Klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, "Qarabağ" beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar.

Əlbəttə, sirsir deyil ki, "Qarabağ" Futbol Klubunun adı sizin üzünüzə əlavə məsuliyyət qoyur. Siz həm işğal dövründə, həm ikinci Qarabağ müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz. Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, "Qarabağ" Futbol Klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərk xalqımızı sevindirəcəksiniz.

Avropa Konfrans Liqası turnirinin play-off mərhələsinə çıxmaq, doğrudan da, böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxma bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda bu, birinci dəfə deyil ki, "Qarabağ" Futbol Klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində, 2014-cü ildə hələdici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən məhrum etdi. O vaxt səhv etmərsə Zelinka fəxriyyəti çəxiyali hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçıların gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşakar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, kənd, yan hakim də görmür, o da kəndir? Bu korları necə yəni bəzən doldurublar buraya?! Nə üçün məhz "Qarabağ"ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, biza, ölkəmizə, - təkəçə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı, deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.

Mən ümid edirəm ki, UEFA bu problem aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu



biabırçı hallara yol verən hakimler cəzalandırılacaq. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə də sizi haqlı qələbədə məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrışdırılacaq davam edəcək.

Futbol və idman siyasətindən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasələşdirmək, idmandan siyasət alet kimi istifadə etmək, idman nailiyyətlərini siyasət müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub. Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya oyunlarında biza qarşı olan ədalətsizliklə rastlaşmışam. Son Olimpiya oyunları istisna deyil. Əlbəttə ki, biz səsiz qalmamalıyıq.

Mən bilirəm ki, "Qarabağ" klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox layəqətə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salırlar, qalmaqla yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdirdə edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə biza qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcək də belə hallar təkrarlanmasın.

Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı o, biabırçı hallı gördəndə mənim də ürəyim ağrıyır. Mən də ürəyimdə deyirəm, biz buna ne qədər dözməliyik. Ne vaxta qədər bu, davam edəcək. Biz həmişə yaxşı başa düşürük ki, bu ələbələ hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bu

deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb. Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əzil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamalıyıq. Nece ki, işğalla barışmamışıq, ədalətsizliklə barışmamışıq. Güc topladıq, düşmə

nə ilə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirik ki, hər bir insana, siyasətçiyə başucalıq gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəni, sadəcə, idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək, biz Ağdamı deydim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, "İmarət" stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq xalqımızı sevindirəcəksiniz.

Mən sizinlə üçüncü dəfə görüşürəm - 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə,

xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla gəlsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edirəm. Əminəm ki, bu da olacaq. Amma "Qarabağ", yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm.

"Qarabağ" Futbol Klubunun prezidenti Tahir GÖZƏL dedi: - Hörmətli Prezident, icazə verin, "Qarabağ" klubunun heyəti adından, "Qarabağ"sevərlər, fanatlar, ailəm, şəxsən də adımdan bu gün bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Öndərimiz Heydər Əliyevə anım gütündən bir gün sonra

Sizin ziyarətinizdə olmaq bizə böyük bir şərəfidir. Cənab Prezident, "Qarabağ" Futbol Klubu daha əvvəlki illərdə Sizin də qeyd etdiyiniz kimi, Qarabağdan olan köçkünlərimizin nidasını, Vətən həsrətini, torpağa haqlı tələbimizi Avropaya çatdırmaq, dünyaya çatdırmaq missiyasını öz üzərinə götürmüşdü və bu məsuliyyətlə böyük uğurlar qazandı. Amma bu il, cənab Prezident, çox fərqli bir ildir. Bu il Sizin çox möhtəşəm liderliyinizlə, fəvqaladə cəsarətinizlə, Azərbaycan xalqının sücaəti, şəhidlərimizin müqəddəs fədakarlığı ilə möhtəşəm bir Qələbə qazanmış azad Qarabağı təmsil edən bir klub olaraq biz meydana çıxdıq. Cənab Prezident, çox zülm gördük, ədalətsizlik gördük, bir dəfə yox, bir neçə dəfə. Doğrudan da, bunu ağıla, fikrə gətirmək mümkün deyil ki, bu standartlarda necə oyun təşkil olunur və səs də çıxmır.

Amma icazə verin, deyim ki, bizim mənəvi gücümüz Sizdən gəlir cənab Prezident, xalqımızdan gəlir "Qarabağ"a. Bizim öz daxili ələmizdəki paklığımızdan gəlir, cənab Prezident. Biz heç vaxt unuturuq ki, mədəniyyət mərkəzimiz Şuşada Ulu Öndərimizin "Şuşa mütləq bir gün bizim olacaq" sözlərindən sonra Sizin emosiyalarınıza, sevinc göz yaşlarınıza qoşulduq. Cənab Prezident, Siz mağrur duruşunuzla bizə ilham oldunuz və Allaha şükür, bu günlərə gəldik.

Cənab Prezident, biz birinci dəfə Sizinlə görüşəndə heç də qələbə qazanmamışdıq. Siz o gün bizə dediniz ki, mən sizi qalib sayıram, heç vaxt ruhdan düşməyin, davam edin. Dünyada elə bir klub yoxdur ki, üç dəfə rəhbər qəbulunda olsun. Sizin bu mənəvi dəstəyinizdən sonra bizim öhdəmizə ancaq və ancaq uğur qazanmaq düşürdü və biz bunu yerinə yetirdik. Mən Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Allah Sizi qorusun, bizlərə çox görməsin. Bizlərə, xalqımıza olan diqqət və qaygınız daimi olsun, cənab Prezident. Çox sağ olun, Sizə çox təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun.

"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban QURBANOV dedi:

- Cənab Prezident, Sizi bütün məşqçilərimiz, bütün futbolçularımız adından bir daha salamlayıram və yenidən Sizin qəbulunuzda olmaq bizim üçün çox xoşdur. Mən çox istəyirdim ki, Sizi 44 günlük müharibədəki şanlı Zəfərimizdən sonra üz bəzək təbrik edim. Sizə bütün futbolçularımız adından, öz ailəm adından təşəkkür edirəm. Bu Qələbə xalqımızın gücünü göstərdi. İndiyədək ne qədər bizim güclü, bacarıqlı övladlarımız olmuşdursa, bundan sonra düşüncəm ki, onların sayı qat-qat çox olacaq. Əlbəttə, bizim hər dəfə bu qalibiyyətlərimizə belə dəyər verdiyiniz və bizə güc-qüvvət verdiyiniz üçün Sizə təşəkkür edirəm. İnanın, biz həmişə düşünmüşük ki, azarkeşlər üçün futbol oynayırdıq, xalqımız, ölkəmiz üçün futbol oynayırdıq. Həmişə çalışmışdıq ki, özümüzü düzgün, doğru idarə edək, ən başlıcası, oyunda nizamlı, intizamı aparaq. Hər dəfə də görəndə ki, Siz uğurlarıma, bizim davranışımıza bu cür dəyər verirsiniz, inanın ki, məsuliyyətimiz, istəyimiz, gücümüz daha da çoxalır. Mən həmişə Sizin fikirlərinizi, bizə necə dəyər verdiyinizi futbolçulara çatdırıram. İnanın ki, bununla biz daha da inamlı oluruq. Son oyunda hakimin səhvindən sonra elə orada mən öz müsahibəmdə bildirdim ki, biza qarşı böyük bir ədalətsizlik olub. Amma bu biza daha da güc verir və biza daha da ruhdandır. Onların qarşısında bunu söylədim. Biz bu cür ədalətsizlikləri dəfələrlə görmüşük. Ancaq öz istəyimizlə, xarakterimizlə, birliymizlə bundan sonra da belə daha inamı və daha da ürəkli olmağa çalışacağıq. Həqiqətən, bizim üçün çox xoş oldu. Çox sağ olun ki, bir daha bizi qəbul etdiniz və belə dəyər verdiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Biz futbolçu olaraq, "Qarabağ" klubu olaraq həmişə Sizin yanınızdayıq. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən bir daha sizə təşəkkürümü bildirirəm, yeni uğurlar, qələbələr arzulayıram.

Tahir GÖZƏL: Cənab Prezident, icazənizlə, Sizə hədiyyəmiz də var. Bu, Konfrans Liqasında komandanın geyimidir.

Prezident İlham ƏLİYEV: Hədiyyəniz də var, çox yaxşı. Çox sağ olun.

Futbolçular təbrik edən dövlət başçısı dedi: "O qolu sən vurmusan, deyərsən, "İnter"ə. Saymadılar. Təbriklər. Sən də qol vurmusan, saymadılar. Sən də yaxşı qapıçısan, cəsarətlə qabağa gedirsən".

Sonda xatirə şəkli çəkdirildi.

Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar



UNESCO-da Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin öz xatirəsi ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, UNESCO yanında Daimi Nümayəndəliyin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub

saxlanması, ölkəmizin möhkəmlənməsi və güdrətlənməsi naminə işləyib hazırladığı və gələcək nəsillərə miras qoyduğu dövlətçilik konsepsiyasından, onun müdrik siyasəti ilə aparılan islahatlardan və dövlət quruculuğundan danışıb.



Tükənməz xalq məhəbbəti



Tələlərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək şəərəli ömrü sahiblərinə nəsihət olur. Bunu tarix dəfələrlə təsdiqləyib. Bu, həm də çoxlarına nəsihət olmayan xoşbəxtlikdir. Xalqımızın Ümummilli Lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən Heydər Əliyevin məhz belə şəxsiyyət kimi tanınması, dühası qarşısında baş endirilməsini şərtləndirən səbəb və amillər istənilən qədərdir.

Xalqın tarixində və tələyində günəş kimi parlayan Ümummilli Liderin heyat yolu, ömrü, fəaliyyəti barədə dəfələrlə söz açılsa, yaddaşlara yazılsa da, hər dəfə yeni bir ideya, vətəna sevgisi üzə çıxır.

...2003-cü ilin soyuq dekabr günlərində paytaxt Bakı sükut, Xalqımızın müqəddəs ziyarət yeri, oğul, Fəxri xiyabana üz tutmuşdu. O zaman belə insan səli ancaq 1990-cı ilin 20 Yanvarında görünmüşdü.

Aradan illər keçdi. Lakin Fəxri xiyabana gedən yolun ziyarətçiləri azalmadı, əksinə, artı. Həm də buna daha qəm-qüssə qarvanı da demək olmazdı, çünki ziyarətçilərin, uşaqdan tutmuş böyüklərədək hamının simasında başqa bir hiss duyulurdu.

Dekabrın 12-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edənlərin çöhrəsində yüksək qorun vardı. Bunun səbəbi isə az deyildi. Ən əsası isə o idi ki, Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycanın vətənpərvər xalqı ata nəhiyyəsinə sadıq qalan Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik siyasəti ilə 30 il işğaldan azad edilmiş Azərbaycanın müstəqilliyini qoruyub saxladığına və gələcək nəsillərə miras qoyduğuna görədir.

nistanın işğalı altında qalan Qarabağımızı azad edən də məhz gənc nəsillər olmuşdu. Cəbrayıl və Füzulidən başlayaraq Şuşayadək ölüm-dirim savaşında şəhid və qazi olan əsgər və zabitlərimizin əksəriyyəti Qarabağda doğulmuş, lakin ata-baba yurdunu sevan, Vətən uğrunda canlarından, qanlarından keçənlər idi.

Ölkənin yüz minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən də ziyarətə gələnlər ard-arası kəsilmirdi) Ulu Öndərə sonsuz məhəbbətilə ifadə etmək üçün Fəxri xiyabana üz tutmuşdu...

...Heydər Əliyev nadir, unikal, seçilən, dünya siyasətində təsir etmək gücündə olan lider idi... Bu fikirləri bildiren Müzəffər Əliyev Birinci Qarabağ müharibəsinin veteranıdır. Oğlu Elçin Əliyev isə 44 günlük Vətən müharibəsinin qazisidir: "...İllərdi Azərbaycanın hətərəfli inkişafı, nəhayət ki, öten il özünün ən yeni mərhələsinə çatdı: "Qarabağ düşməndən azad edildi. Əlbəttə, şəhid və qazilərimizin yazdıqları qəhrəmanlıq dastanını unutmaq olmaz. Ordumuz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə bugünkü səviyyəyə çatmışdı. Müzəffər Ali Baş Komandan məhz hər şeyin öz zamanı olduğunu buna görə dəfələrlə səsləndirirdi. Qarabağımızın işğaldan azad edilməsi uğrunda mübarizə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından dərhal sonra "Horadiz əməliyyatı" ilə başlamışdır. Hər il arzu, niyyət-lə müqəddəs məkanı ziyarət edən xalqımız bu gün qürur və fəxarət hissi yaşayır. Ziyarətçilərin arasında "dünyanın o başından" gələnlər də var..."

Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədovun fikirləri qısa və konkret oldu: "Ümummilli Liderin dövlətçiliyinin möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına, dünyaya səpələnmiş soydaşlarımızın birliyinin yaradılmasına çə-

lişməsi hər kəsə məlum idi. Bunlardan ən vacibi isə dünyanın aparıcı dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirilməyə nail olması idi. Ulu Öndər bunu öz iradəsi və siyasi tefəkkürü ilə bacardı. 18 ildir ki, Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir. Nəticəsi göz qabağındadır: 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə işğal altında qalan doğma yurdlarımız azadlığa çıxdı. Bu torpaqların məhz cənab Prezidentimizin siyasəti qaytardı..."

Respublikamızın müxtəlif bölgələrindən ziyarətə gələnlər də az deyildi. Vəsilə Məmmədova ilə Sevinc İbrahimova Laçından, Şəhla Hacıyeva Bərdədən olduqlarını bildirdilər. Quba Rayon Yeni İctimai Nəzarət Təşkilatının üzvü, Çiçli kənd sakini Könül Hacıyeva, Sabuncu rayon mədəniyyət evinin direktoru Karim Kərimov, şəhid bacısı Sədaqət Məlikova və digərləri Ulu Öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edənlərin sırasında idilər. Onlar Ümummilli Liderin tarixi xidmətlərindən danışdılar.

Nesimi rayonundakı MKS-də kitabxanacı vəzifəsində çalışan Sevinc İbrahimova fikirlərini bölüşərkən dedi ki, dünyaya xalqları da Ümummilli Liderimizin şəxsiyyətinə dərin ehtiram göstərib: "...18 ildir burada gördüyümüz izdiham isə Ulu Öndərin milyonların qəlbində yaşamasının sübutudur. Gələcək nəsillər tarixi şəxsiyyətimizin həyat və fəaliyyətini daim örnək biləcəklər. Bugünkü ziyarət başqa ab-havadə keçir. Görürsünüz ki, insanların simasında bir qürur var. Axi, Ulu Öndərimizin vəsiyyəti yerinə yetirilib: Qarabağ işğaldan azad edilib."

Rusiyanın Sankt-Peterburq şəhərindən Məzahir Əliyev, Nijni-Novqoroddan gəlmiş Nahidə Əliyeva qardaş-bacıları Kəlbəcərdən didərgin düşənlərdən olublar. Bakı Dövlət Universitetinin Hüquq və sosiologiya fakültəsinin məzunu olduğundan sonra Nahidə xanım

aile vəziyyəti ilə əlaqədar Vətəndən uzaqlarda yaşayır. Buna baxmayaraq, hər il Ulu Öndərin məzarını ziyarət etdiyini söyləyir. Onu da bildirir ki, Azərbaycan xalqının xoş və firavan yaşamasına ömrünün həsr etdiyi Ümummilli Lider Heydər Əliyevin başəri şəxsiyyət olması yeni tariximizin bütün səhifələrində özünü təsdiqləyir: "Dövlətimizin gənc siasəti də bu gün çox uğurla və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmi və intellektual dünyagörüşü ilə dünyadakı həmyaşdqları arasında seçilir. Son illər vətənpərvərlik ruhunda yetişən gənc Ulu Öndər Heydər Əliyevin siyasətini Azərbaycan Prezidentinin ətrafında sıx birləşməklə davam etdirir. Birliyimizlə, Vətənə sədaqətimizlə erməni təcavüzünə məruz qalmış torpaqlarımızı azad etdik. Bu qələbədə əsas payı olan da məhz gəncimizdir".

Ziyarətçilər belə qüdrətli dövlətin banisi Ümummilli Liderin daim fəxr edəcəklərini deyirlər. Qüdrətli dövlətin qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasətini 18 ildir uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında daha sıx, monolit birliyin nümayişinin səbəbləri az deyil. İctimai-siyasi fəaliyyətini, daha doğrusu, mənalı ömrünün bir qərindən artıq dövrünün xalqımızın və müstəqil dövlətimizin inkişafına həsr etdiyi, bu yolda misilsiz xidmətlər göstərən Heydər Əliyev zamanın tarixini yaradan və onun fəvqün-də dayanmağı bacaran, dövlət idarəçiliyini kamil bilən fenomen kimi yazılıb yaddaşlara, həm də silinməz izlərə...

Bəli, tükənməz xalq məhəbbətinin ifadəsi olan izdiham davam edirdi. Özü də Ulu Öndərin istək və arzusunun gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir idən artıqdır ki, dillərdə aforizmə çevrilmiş şüarı ilə: "Qarabağ Azərbaycandır!"

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in investisiya siyasəti və digər məsələlər müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.





“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297;

2017, № 12 (I kitab), maddə 2191; 2019, № 2, maddə 180, № 5, maddə 797, № 6, maddə 993, № 8, maddə 1382; 2020, № 5, maddə 509) 8.2.4-cü maddəsinə “özəlləşdirmədən qabaq” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2021-ci il

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsinə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 8.2.4-cü maddəsinə “orqan (qurum)” dedikdə Azərbaycan investisiya Holdingi nəzərdə tutulur.

2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 605; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

2.1. Müəyyən edilsin ki:

2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 6.1.3-cü, 8.2.4-cü, 8.3-cü, 9.5-ci, 14-cü, 18.2-ci, 19.2-ci, 20.2-ci və 21.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin Qanunun 7.3-cü və 9.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 8.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir;

2.5. həmin Qanunun 8.2.4-cü maddəsinə “orqan (qurum)” dedikdə Azərbaycan investisiya Holdingi nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 567) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 15.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“15.2. Müəssisələrin özəlləşdirmə-qabaqı restrukturizasiyası və sağlamlaşdırılması məqsədilə II Dövlət Proqramının 15.1-ci bəndində tədbirlər həmin Proqramın 2.2-ci bəlməsində göstərilən müəssisələr üçün Azərbaycan Respublikası Prezidentinin qərarı ilə, həmin Proqramın 2.3-cü bəlməsində göstərilən müəssisələr üçün isə Dövlət Komissiyasının qərarı ilə dövlət əmlakının idarə edilməsinə dair normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilmiş və idarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Azərbaycan investisiya Holdingi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.”.

4. “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 7, maddə 1260, № 8, maddələr 1377, 1384; 2017, № 6, maddə 1080; 2018, № 6, maddə 1200) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.2. 7.2-ci və 7.3-cü bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.3. aşağıdakı məzmununda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Bu Fərmandan irəli gələn məsələlər Azərbaycan investisiya Holdinginin idarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan investisiya Holdinginin yaradılması haqqında” 2020-ci il 7 avqust tarixli 1120 nömrəli, “Azərbaycan investisiya Holdinginin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanları və həmin fərmanlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlar nəzərə alınmaqla həyata keçirilir.”.

4.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” üzrə:

4.4.1. 5.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.4.2. 6.4-cü (hər iki halda), 6.6-cı, 6.7-ci bəndlərdə, 6.8-ci bəndin birinci cümləsində, 6.9-cu, 6.13-cü bəndlərdə, 7.3-cü bəndin birinci cümləsində, 7.4-cü, 7.7-ci bəndlərdə, 7.8-ci bəndin birinci və ikinci abzaslarında, 7.9-cu bənddə, 7.12-ci bəndin ikinci cümləsində, 7.14-cü, 7.15-ci, 7.17-ci bəndlərdə, 8.1-ci bəndin birinci abzasında, 9.2-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrində və 9.3-cü bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.4.3. 9.1-ci bənddə “icra hakimiyyəti orqanları” sözləri “dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;

4.4.4. 10.3.1-ci yarımbəndin altıncı abzasına “müəssisələrin” sözdündən sonra “(Azərbaycan investisiya Holdinginin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla)” sözləri əlavə olunsun və həmin yarımbənddə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.4.5. 10.3.2-ci yarımbənddə “Azərbaycan Respublikasının Əmlak Məsələ-

ləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.5. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.6. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirmə-qabaqı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları” üzrə:

4.6.1. 3.1-ci bənddə “Dövlət” sözü “Azərbaycan investisiya Holdinginin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla, dövlət” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“İdarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Dövlət Xidmətinin və Qaydalarla müəyyən edilən səlahiyyətlərini Azərbaycan investisiya Holdingi həyata keçirir.”.

4.6.2. 3.2-ci bəndin birinci cümləsində, 3.3-cü bənddə, 3.4-cü bəndin birinci və ikinci (hər iki halda) abzaslarında, 3.5-ci bəndin birinci abzasında, 3.6-3.8-ci və 4.2-4.6-cı bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.7. həmin Fərmanla təsdiq edilmiş “Səhmdar cəmiyyətlərdə dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları” üzrə:

4.7.1. 1.5-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.7.2. aşağıdakı məzmununda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Bu Qaydalar Azərbaycan investisiya Holdinginin idarəetməsinə verilmiş dövlət müəssisələrinə şamil edilmir.”.

4.7.3. 2.1-ci, 2.2-ci və 3.8-ci bəndlərdə, 4.2-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.8. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” üzrə:

4.8.1. 12-ci hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.8.2. 16-cı hissənin dördüncü abzasının birinci və ikinci cümlələrində, 17-ci hissənin birinci cümləsində, 27-ci hissədə, 28-ci hissənin on birinci abzasında, 30-cu hissədə, 31-ci hissənin birinci və ikinci cümlələrində, 33-cü hissədə, 34-cü hissənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2021-ci il

Heydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov çıxış edib.



Bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğu deyib.

“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrinin, məscidlərinin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə və təndə cəmiyyətinin özünü kiçik öz dəstəyini göstərib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsəbiyyətindən asılı olmayaraq bütün abidələrə ehtad edilir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir”, - deyir Anar Ələkbərov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.

Ötən müddət ərzində fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Bu ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşdırılıb və kompleks istifadəyə verilib. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayında başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Ötən müddət ərzində, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar

Üzeyir Hacıbəylinin heykəli fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.

Prezidentin köməkçisi işğaldan azad olunan ərazilərdə bərpa prosesində iştirak edən Azərbaycan xalqı üçün çox böyük əhəmiyyətə malik mədəni irs olduğunu deyib. Lakin bu irs işğalçılar tərəfindən, demək olar ki, tamamilə dağıdılıb. “Dağıdılmış abidələrin bərpası istiqamətində böyük işlər görülür. Bu işlər şəxsən Prezident İlham Əliyevin nəzarəti ilə aparılır. İşğaldan yenicə azad edilən Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər ağa məscidinin həyətindəki mədrəsə də bu qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılır”, - deyir Əli Ünlü bildirib.

Avstriyanın “PARTNER Consulting+Projects” şirkətinin bərpası Roman Brugger Ağdam Cümə məscidinin bərpa konsepsiyası barədə danışıb. Bildirilib ki, məscid Qarabağın tarixi baxımından çox önəmli abidədir. Aparılan işlərdə əsas məqsəd məscidin əvvəlki görünüşünü özünə qaytarmaq və onu tarixi abidələr sırasına qazandırmaqdır. Ermeni işğalı dövründə məscidin, demək olar ki, bütün tarixi elementləri dağıdırılıb. Hazırda tikilinin əvvəlki tarixi görkəmini özünə qaytarmaq üçün işlər görülür.

Şuşa Şəhəri Dövlət Qorucu İdarəsinin İdarə Həyətinin sədri Məftun Abbasov rəhbərlik etdiyi qurumun görüşü işlərdən danışıb. Bildirib ki, mühafizəsinə ehtiyac olan tarixi abidələrə iş xüsusi həssaslıqla görülür. Şəhərin Baş planının hazırlanması istiqamətində xarici mütəxəssislərlə birgə müzakirələr aparılır. Şuşalıların doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunub, eyni zamanda, onların köçürülməsi və şəhərdə çalışan insanları yerləşdirilməsi istiqamətində də işlər həyata keçirilib.

Şuşa şəhərində Mehmandarovlar malikə kompleksinin bərpası ilə bağlı danışan “Cronos” şirkətinin baş bərpəçisi Uğur Miralay bildirib ki, digər tarixi abidələrimiz kimi, bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Hazırda burada da bərpa işləri aparılır, abidənin əvvəlki görkəmi özünə qaytarılır. Aparılan işlər zamanı tarixi mənbələrdəki fotolardan istifadə edilir.

Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun Restavrasiya şöbəsinin rəhbəri Salome Guruli və Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun rəhbəri Nino Kalandadze “Tarixi binaların konservasiyası, yeni əlavələrin işlənməsi və onlara qulluq - Gürcüstan Milli Muzeyinin örnəkləri” mövzusunda çıxışlar ediblər. Latviyanın “Buvelnieks” şirkətinin layihələr üzrə baş

mənceri Sandis Cvetkovs və şirkətin ortaqi Janis Meroza “Buvelnieks” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsi ilə bağlı fikirlərini bölüşüblər.

“Simmetrico” şirkətinin baş memarı Francesco Giordano “Yeni Şuşa məscidi layihəsi - konsepsiya və yanaşma” mövzusunda çıxış edib. Bildirib ki, memarlıq nümunəsinin müasirləşməsinə baxmayaraq, məscidin tikintisində həm daş və ağac kimi yerli materiallardan istifadədə, həm də bir sıra üstünlük elementlərində Şuşanın ənənəvi tikililərinə bağlılıq olacaqdır. “Şuşa - dəyər, tarix, irs, mədəniyyət və təbii gözəllik olan bir məkandır. Şuşa şəhəri həm qorunmalı, həm də gələcək nəsillərə ötürülməlidir. Reallaşdırdığımız layihə şəhərin identifikliyini vurğulayır, eyni zamanda, ətraf mühitə xatırladır. Layihədə Şuşaya xas olan elementlər yer alıb. Bu layihə həm də Şuşanın azad olunması tarixini əks etdirəcək”, - deyir Francesco Giordano əlavə edib.

Azərbaycan Respublikasının Əməkdar memarı Ədalət Məmmədov “Zəngilan şəhəri məscid kompleksinin tikintisi” mövzusunda çıxış edib. Bildirilib ki, Zəngilan şəhərindəki məscid kompleksinin XIX əsrdə inşa edilmiş memarlıq abidəsi kimi inventarlaşdırılıb. Ermənistanın işğalı dövründə məscid düşmənlər tərəfindən dağıdılmış və ilkin görkəmini, demək olar ki, tamamilə itirmişdir. XIX əsrin memarlıq abidəsi mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunur.

Böyük Britaniyanın “Mangera Yvars Architects” şirkətinin direktoru Ali Mangera “Mangera Yvars Architects” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsindən danışıb. “Azərbaycanın tarixi və Qarabağ haqqında məlumatlıyam. Qarabağın inkişafı Azərbaycanın ümumi inkişafına böyük töhfə verə bilər. Gənclərin Qarabağa qayıdışının təmin edilməsi olduqca vacibdir. Bu ərazidə layihələr reallaşdırılmaqla Azərbaycan dünyaya ekoloji dayanıqlılığın təmin edilməsinin önəmli nümayiş etdirir bilər. Qarabağ həm mədəniyyət beşiyidir, həm iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir, həm də turizmin inkişafı üçün vacib regiondur. Biz Qarabağda dəhşətli dağıntıların şahidi olduq. İndi buradakı binaların, abidələrin necə bərpa və restavrasiya edilməsi üzərində düşünürük”, - deyir Ali Mangera vurğulayıb.

Daha sonra Bolqarıstanın “EKSA” şirkətinin icraçı direktoru Konstantin Nedkov Pee “Xristian dininə aid saldanan bina və komplekslərin tədqiqi, dizaynı və bərpası və onların ətraf mühitə sosiallaşması üçün ən yaxşı təcrübələr” mövzusunda çıxış edib.

Latviyanın “Buvelnieks” şirkətinin layihələr üzrə baş

Tarixə yazılan imza

Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr

Dekabrın 13-ü Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, telejurnalist, "Qızıl qələm" mükafatı laureatı Eldar İskəndərzadə akademik Nərgiz Paşayevanın həyata keçirdiyi layihələr, Azərbaycan elminin, ədəbiyyatının dünyada tanınması və təbliği istiqamətində gördüyü işlər barədə təəssüratlarını qələmə alıb, görkəmli alimin Oksford fəaliyyəti haqqında düşüncələrini bölüşüb.

AZƏRTAC Eldar İskəndərzadənin "Tarixə yazılan imza" sərlövhəli qeydlərini təqdim edir.



Dayanmaq bilmədən öten, adın zaman dediyimiz hər dəqiqə, hər an dünyanın başlanğıcı, indinin yaşanı, sabahın dünənidir. Bir həqiqət var ki, hər vaxt kəsiyi bəşər həyatı üçün yadda qalan hansısa bir hadisə ilə əbədlilik tapır. Deməli, zamanın əbədlilik tapan hissəsi adına tarix dediyimiz yaddaşın özüdür. Qəribədir ki, hadisələrin tarixliliyi çox zaman onların əbədlilik tapdığı dövrdə yaşayan insanlar tərəfindən qədrəncə dərk edilmişdir. Zaman baxımından müəyyən dövrün keçməsi mütləqdir ki, tarixləşən hadisənin özəmətinə görə mümkün olsun. Bu mənada Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi layihələr, qazandığı uğurlar Azərbaycan elminin, ədəbiyyatının dünyada tanınması və təbliği istiqamətində yaddaşa çevrilən tarixi hadisələrdir.

Mən bir qələm əhli, bir söz-sənət adamı, ən nəhayət, bir vətəndaş olaraq məhz Azərbaycanın dünya arenasında təbliği və tanınması üçün gərgin zəhmət sərf edən, Azərbaycanın tanınmış ədəbiyyatşünas-aliminin ölkəmiz adına qazandığı bu misilsiz nailiyyətləri görəndə qürur hissləri keçirirəm. Mən, sadəcə olaraq, bu qürur hisslərindən aldığım təəssüratları dəyərli elm xadiminin doğum günü ərəfəsində Azərbaycan oxucusu ilə bölüşməyə ehtiyac duyurdum. Düşündüm ki, bu mühüm işlərin əsl mahiyyəti haqqında bəlkə də çoxunun müfəssəl məlumatı yoxdur. Amma gördüyü işlərin xalq tərəfindən dəyərləndirilməsi zəhmət çəkən haqqı olduğu kimi, dəyərli işlərdən xəbərdar olmaq, nailiyyətləri zəhmət çəkib görmək də xalqın haqqıdır.

2013-cü ildən başlayaraq akademik Nərgiz Paşayevanın dünyanın ali məktəbləri sırasında birinci yerdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Azərbaycanla əlaqəli gördüyü işləri izləyirəm. "Çəkilən zəhmət bərsiz olmaz" deyib müdriklər. Nəticədə dəhşətli Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində ən möhtəşəm bir layihənin icrası başa çatdı. Biz bu gün Londonda - Böyük Britaniyanın paytaxtında, dünya universitetləri sırasında birinci yerdə olan Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması kimi mühüm tarixi hadisənin şahidliyirik. Tarixilik ondadır ki, bu layihə son və qəti şəkildə Nizaminin Azərbaycan xalqına məxsusluğunu təsdiq etdi. Bu gün dünyanın düşünən beşin mərkəzi olan Avropa bu klassik Şərq şairinin Azərbaycanlı olduğunu bilir, onu öyrənir, mənimsəyir və onun simasında ölkəmizi tanıyır. İllər sonra hər hansı avropalının yanında Nizaminin adı çəkiləndə, dərhal Azərbaycanı düşünəcək, Azərbaycan deyiləndə Nizami Gəncəvi xatırlanacaq.

Bu möhtəşəm programın ideyası hələ 2013-cü ildə, professor Robert Hoylandın Azərbaycanın arxeoloji tədqiqat obyektləri ilə tanışlıq məqsədilə ölkəmizə etdiyi səfər zamanı akademik Nərgiz Paşayeva ilə görüşü nəticəsində meydana gəldi. İdeyaların həqiqətə çevrildiyi andan isə ikinci olaraq beş əsas istiqamət üzrə fəaliyyət programı müəyyən edildi. Birinci istiqamət Nərgiz xanım Paşayevanın 2013-cü il dekabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin alimləri qarşısında etdiyi çıxışda dediyi "Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri Nizami Gəncəvidir" fikrini təsdiqləyən qərarlaşdırılan Nərgiz Paşayevanın 2015-ci il dekabrın 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin təşkil etdiyi ilk elmi tədbir Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun Qədim Antik Dövr Mərkəzi ilə birgə keçirdiyi "Şərq Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı elmi-praktik konfransdır. Oksford Universitetinin tarixində ilk dəfə olaraq konfransda Azərbaycanın qədim tarixinin və mədəniyyətinin məhz antikin dövrdən İslama qədərki dövrü müzakirə ediləcək və gələcək tədqiqat işləri üçün atılacaq addımlar müəyyənləşdiriləcək. Tədbirdə mərkəzin Azərbaycan tərəfindən rəhbəri, akademik Nərgiz Paşayeva, Mərkəzin İngiltərə tərəfindən rəhbəri professor Edmund Hertsji, Böyük Britaniyanın Bizans imperiyasının tarixi üzrə ən tanınmış mütəxəssislərindən sayılan, Oksford Universitetinin "Korpus Kristi" Kollecinin fəxri üzvü, professor Ceyms Hovard-Conston, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin müəssisələri, eyni zamanda Böyük Britaniyanın Farsşünaslıq İnstitutunun və Romaşünaslıq Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zaur, İngiltərənin Durham Universitetinin arxeologiyası üzrə doktoru Dan Lourens, Almaniyanın "Fridrix Şiller" Universitetinin professoru Annaqret Plöntke Lüninq və başqaları iştirak ediblər.

Bir neçə görüşünün keçirilməsi, həmçinin arxeoloji qazıntılar nəticəsində tapılan eksponatların qorunması və saxlanması üçün həmin muzeyə təqdim olunması Azərbaycan tarixinin həm öyrənilməsi, həm də təbliği istiqamətində olduqca böyük əhəmiyyətə malikdir. Bundan başqa, akademik Nərgiz Paşayevanın təklifi ilə mərkəzin arxeoloji ekspedisiyası 2017-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiyası bölməsinin bir aspirantının və iki tələbəsinin arxeologiyaya sahəsinə elmi və praktiki biliklərini artırmaq məqsədilə Bərdədə aparılan işlərə cəlb edib.

Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, akademik Nərgiz Paşayeva tərəfindən Azərbaycanca mədəni irsin qorunması məqsədilə ilk dəfə olaraq Britaniyanın "Sərhədsiz İrs" təşkilatı da Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb olunub. Bu təşkilat dünyanın müxtəlif yerlərində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı müəssisələri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntıların zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin qorunmasını və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz buna görə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Britaniyanın "Sərhədsiz İrs" təşkilatının rəhbəri, arxeologiyası üzrə mütəxəssis doktor Dominika Dargangelo Bakıda və Bərdədə olub, Azərbaycan Tarix Muzeyinin əməkdaşlarına arxeoloji tapıntıların qorunması və mühafizəsi, aşkar edilən maddi-mədəniyyət nümunələrinin konservasiyası və saxlanması üsulları ilə bağlı tövsiyələr verib.

Tarixə xidmət ele tarixi xidmətdir... Bu mənada akademik Nərgiz Paşayevanın gördüyü işlərin miqyası Azərbaycan elmi tarixinin son onilliklərinin ən yüksək məqamlarına ehtat etməkdədir. Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinin üçüncü istiqaməti Azərbaycan ərəzində qədim şəhərlərin olduğu yerlərdə sovet dönməndə və ondan sonrakı illərdə aparılan arxeoloji qazıntıların ilkin xərçitəsinin hazırlanmasıdır ki, bu da mərkəzin rəsmi internet saytında yerləşdirilməklə gələcək elmi-tədqiqatlar üçün dəyərli mənbədir.

Dördüncü istiqamət mərkəz tərəfindən ilde bir neçə dəfə elmi konfrans və seminarların təşkil edilməsi və keçirilməsidir.

Dövrü mətbuatda gedən məlumatlardan: 2015-ci il iyunun 6-da Oksford Universitetinin Nizami

Bədnam qonşumuzun bizi kölgə kimi izləyən qondarma "tarixi" burada da uzun müddət yanlış təsəvvürlərin həqiqət kimi qəbul olunmasına şərait yaradıb. Necə olsa da, həqiqətən, "yalan ayaq olsa da, heç vaxt yerimir"... XX əsrin ortalarında Oksford Universitetində Qalust Gulbenkyan tərəfindən Şərqşünaslıq fakültəsində erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi üçün maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsində bu gün erməni dili, tarixi və mədəniyyəti universitetdə dərinlən öyrənilir. Məşhur Bodleyn kitabxanasında müvafiq sahə üzrə onlara məxsus zəngin materiallar mövcuddur. Ən dəhşətli budur ki, qədim tariximiz, xüsusilə Qafqaz Albaniyasının tarixi məhz erməni tarixi kontekstində öyrədilib və tədris edilib.



Məhz buna görə də akademik Nərgiz Paşayeva tərəfindən Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması və yanlışlıqların aradan qaldırılmasına, Azərbaycanın qədim və zəngin tarixinin dünyaya düzgün çatdırılmasına xidmət edir. Akademikin təbirincə desək: "Biz, əlbəttə, XX əsrin ortalarında deyil, XXI əsrin əvvəllərində də beləliklə, Oksford Universitetinə gələcəyimizə yarıq əsr gətirik. Lakin həqiqət bizim tərəfimizdədir və birgə səylərimiz nəticəsində bu iş tez bir zamanda görülməlidir". Beləliklə, biz işin çətinliyini və müəkkəbliyini hiss etməklə yanaşı, həm də bu işin öhdəsindən gələ biləcək demir iradəni görürük...

Dövrü mətbuatda gedən məlumatlardan: 2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan "Brasenose" kollecindən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. "Trans-Xəzər əlaqələri (V-XII əsrlər)" mövzusunda həsr olunan konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Rusiya Elmlər Akademiyasının İpək və kətan üzrə aparıcı arxeoloqu və tarixçi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Arxeologiya departamentinin rəhbəri professor Murtazali Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kerim Əlizadə, Oksford Universitetinin tarixi antropologiyası üzrə mütəxəssisi doktor Irina Şingiray, ABŞ-in Pensilvaniya Universitetinin arxeologiyası üzrə aparıcı mütəxəssisi doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çariz de Kesne də iştirak ediblər.

Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin və onun Azərbaycan tərəfindən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi və müstəqil Azərbaycanın dünya miqyasında tanınmasına xidmət edən bu möhtəşəm, fundamental, tarixi həqiqətlərə söykənən işlər, sözün həqiqi mənasında, tarixi hadisələrdir. Uzun illər boyu reallaşdırılmayan və ya reallaşdırılmamış mümkün olmayan, əlçatmaz hesab edilən işlərin çoxu fədakar bir alimimizin, dəyərli bir ziyalımızın zəhməti sayəsində artıq bu günümüzün həqiqətidir. Nərgiz xanım

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.

Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qəribə doğrudur ki, onun fəaliyyəti dünyaya çatdırmaq istəyənlər xalq əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqə tutub, söz deməyi bacara bilər". Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqə tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən program, möhkəm təməldir.



Tarixə yazılan imza

Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr

Əvvəlki 5-ci səh.

Ümid edirik ki, biz Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzi vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətinə maraqlı doğuran bütün suallara cavab tapa biləcəyik.

Akademik Nərgiz Paşayevanın bu istiqamət üzrə fəaliyyət proqramı həm də dünyanın məşhur elm adamları ilə çoxsaylı görüşlərdən, apardığı danışıqlardan ibarət olub. Çoxsaylı görüşlərdən birini yada salmaq istəyirik. Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden və Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyan Gallagher ilə keçirilən görüşlərə diqqət yetirmək istəyirik. Bodleyn Kitabxanasının Oksfordda yerləşən dünyanın ən böyük kitab mədənlərindən biridir. Bodleyn Kitabxanası sahəsinə və ölçülərinə görə İngilis Kitab Depozitarıyasından sonra ikinci, Vatikan Kitabxanası ilə yanaşı, Avropanın ən qədim kitabxanasıdır. Bu gün Bodleyn Kitabxanasının fondu təxminən 11 milyon kitabdan və yazı nümunələrindən ibarətdir. Kitab rəflərinin ümumi uzunluğu 200 kilometrəndir.

Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında akademik Nərgiz Paşayeva və kitabxananın direktoru Riçard Ovenden arasında keçirilən görüşün əsas məqsədi Nərgiz xanım Paşayeva tərəfindən irəli sürülmüş Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifinin müzakirəsi olub. Bu təklif Bodleyn Kitabxanasının rəhbərliyi tərəfindən müsbət qar-

şılınıb və onun həyata keçiriləcəyinə razılıq verilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi böyük tarixi hadisədir. Bir həqiqət var ki, tarixin yarıncısı şəxsiyyətlərdir. Bu mənada akademik Nərgiz Paşayevanın gərgin fəaliyyətini şahidliyiylə yaranan tarix hesab etmək olar.

“Zəhmətin barını görmək xoşbəxtlikdir” deyib atalar. Əlbəttə, bu qədər əhatəli sferada göstərilən fəaliyyətin qiymətləndirilməsi təbiidir. Azərbaycan elminin, tarixinin, mədəniyyətinin dünyada tanınmasına rəvac verən, akademik Nərgiz Paşayevanın gərgin zəhməti ilə ərəşəyə gələn, reallaşan bu tarixi hadisələrin, gələcəyə hesablanan uğurlu layihələrin gerçəkləşdirilməsi qloballaşan dünyada yurdumuzun yerini müəyyən etməyə imkan yaradacaq. İki il önce akademik Nərgiz Paşayevanın əməyinin dəyərləndirilməsi istiqamətində çox mühüm bir addım atıldı ki, bununla hər bir azərbaycanlı fəxr etməli, qürur hissi keçirməlidir. Bəli, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumları Şurasının sədri, Azərbaycan elminin görkəmli nümayəndəsi akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə təntənəli surətdə qəbul edilib. 2018-ci ilin oktyabr ayının 11-də Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə görkəmli alimimiz Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə təntənəli surətdə qəbul edilib. 2018-ci ilin oktyabr ayının 11-dən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da Oksford Universite-



tinin Klarendon Arkasına əbədi həkk olunub. Doğrudan da, yurdumuzun tarixinin, mədəniyyətinin öyrənilməsinə maraqlı oyaqmaq, araşdırılmalı təşkil etmək, uğur qazanmaq və həmin uğurları Azərbaycanın təbliğinə və Azərbaycan haqqıqlarının təbliğinə yönəltmək, yalnız fədakar əməyin sayəsində reallaşdırıla bilər ki, bunu da görkəmli alim Nərgiz Paşayeva öz üzünə götürdü. Qürurverici haldır ki, bu gün Oksford Universitetində xüsusi xidmətlər olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünyəşöhretli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında xatirə lövhəsinə həkk olundu. Bu tarixi hadisənin baş verdiyi dövrün müasiri olduğu müzla, haqqıqların, qürur duyumağa haqqımız var. Oksford və dünya tarixində ən tanınmış 230 nəfər görkəmli alim, ictimai xadim və nüfuzlu təşkilatların adları ilə yanaşı, 2018-ci il oktyabrın 11-dən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da Oksford Universite-

tinin Klarendon Arkasına əbədi həkk olunub. Doğrudan da, yurdumuzun tarixinin, mədəniyyətinin öyrənilməsinə maraqlı oyaqmaq, araşdırılmalı təşkil etmək, uğur qazanmaq və həmin uğurları Azərbaycanın təbliğinə və Azərbaycan haqqıqlarının təbliğinə yönəltmək, yalnız fədakar əməyin sayəsində reallaşdırıla bilər ki, bunu da görkəmli alim Nərgiz Paşayeva öz üzünə götürdü. Qürurverici haldır ki, bu gün Oksford Universitetində xüsusi xidmətlər olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünyəşöhretli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında xatirə lövhəsinə həkk olundu. Bu tarixi hadisənin baş verdiyi dövrün müasiri olduğu müzla, haqqıqların, qürur duyumağa haqqımız var. Oksford və dünya tarixində ən tanınmış 230 nəfər görkəmli alim, ictimai xadim və nüfuzlu təşkilatların adları ilə yanaşı, 2018-ci il oktyabrın 11-dən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da Oksford Universite-

miş Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətdir. Protokolla və ənənəyə uyğun olaraq Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilir. Ənənəyə uyğun olaraq ilahiyyat fakültəsinin binasında keçirilən xüsusi mərasimdə artıq qürurla deyə biləcəyimiz dünyəşöhretli alim və ziyalı, akademik Nərgiz Paşayevaya Oksford Universitetinin tarixində xidmətləri olan adam kimi münasib və qızıl ipi baş geyim dəsti təqdim edildi.

Qərbdə ki, təqdimat mərasimi haqqında verilən yazılı mətbuatdan oxuyanda bir azərbaycanlı olaraq qürur hissi keçirməklə yanaşı, dünyanın nüfuzlu elm adamlarının çıxışlarından siltatlarla tanış olduqca həyəcan hissi də yaşamalı olursan. Oksford Universitetinin Kansleri Lord Patten Barnes böyük toplantıda akademik Nərgiz Paşayevaya xitabən bəyan edir: “Siz indi məna universitetinin mötəbər dostu və tərəfdaşı kimi təqdim edildiniz. Sizi Fəxrli üzv kimi Xeyriyyəçilər Komitəsinə qəbul edirik və Sizin bu əliçənbəliyinizə sevinclə qəbul edərək Klarendon Arkasının altındakı tabloda adınızın yazılmasını bəyan edirik”.

Böyük Britaniyanın görkəmli elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Oksford tarixində ən tanınmış adlarla yanaşı, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının da Oksford Universitetinin Klarendon Arkasına yazılması akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilməsi Azərbaycan tarixinə şərfəli yazılan bir xoş hadisə, yaddaşlarda əbədləşəcək tarixdir. Bu böyük hadisə Azərbaycanın dünəni, bu günü və sabahı üçün əhəmiyyəti olduğu qəddər vacibdir. Vacibdir ona görə ki,

qəsdimizə dayanan mənfur qonşumuzun böhtanlarından birdefələlik xilas olmalı, bizi ikili standartlarla gördən dünyanın gözündən asılan şübhə pərdəsini götürüb onu tariximizə, qədim mədəniyyətimizə olduğu kimi görməyə vadar etməliyik. Bu mənada akademik Nərgiz Paşayevanın, sözün əsl mənasında, fədakar əməyi sayəsində ən zəruri olan işlər reallaşdırılıb, imkanlar yaradılıb. İndi qarlı açılan, artıq hamar yolun yolçularını müəyyən edib elmi zirvələrin fəthi üçün yola salmaq.

Akademik Nərgiz Paşayevanın Oksford Universitetindəki bu uğurlu və yorulmaz fəaliyyəti dünya elmi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndiriləcək və həmin ali təhsil ocağının, eləcə də həmin ali təhsil ocağının fəthi etdiyi ən nüfuzlu mərasimlərdə, təntənəli qəbullarda layihə qıncə dəyərləndirilir. 2019-cu il mart ayının 19-da Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları, məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları üçün təşkil edilən 31-ci ənənəvi təntənəli tədbirdə Bodli Kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə akademik Nərgiz Paşayevanın da iştirakı akademikimizin fəth etdiyi zirvənin əzəmətinin göstəricisidir. Dünya elminin bu ali mərtəbəsində Azərbaycan elminin nümayəndəsinin təmsil olunması müasir elm tariximizin ən yüksək nüfuz göstəricisidir. Bir sıra diskussiyaların və fikir mübadilələrinin aparıldığı, 80 nəfərə yaxın nüfuzlu qonağın qatıldığı təntənəli qəbulun rəsmi hissəsində Bodli Kitabxanasının rəhbəri R.Ovendenin çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin, eləcə də onun rəhbəri akademik Nərgiz Paşayevanın fəaliyyətinin xüsusi olaraq ehtiramla qeyd

edilməsi həmin mərkəzin qısa zaman çərçivəsində elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin uğurlu nəticələrinin təsdiqidir.

Qeyd edildiyi kimi, hələ 2018-ci il mayın 23-dən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində daimi əsasda, onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyətə başlayıb. Əslində, bu, mədəni, elmi və humanitar sahədə əhəmiyyəti miqyası malik tarixi hadisədir. Mübalığəsiz demək olar ki, bu hadisə Azərbaycanda elm, mədəniyyət və təhsil sahəsində “Əsrin kontraktı”dır! Elmi Mərkəzin yaradıldığı gündən həyata keçirdiyi bir sıra mühüm elmi-akademik layihələr əhəmiyyətli olduqları qədər də vacib olub. Buna görədir ki, Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti daim dünyanı aparıcı akademik və ictimai xadimlərinin diqqət mərkəzindədir.

Bir vaxtlar böyük Azərbaycan şairi Məhəmməd Hadi deyirdi: “Yoxdur millətimin imzası imzalar içində...”. Şükürlər olsun ki, bu gün həmin imzayı tarixin səhifələrinə həkk edən alimlərimiz var. Akademik Nərgiz Paşayevanın fəaliyyəti sayəsində Azərbaycan elminin dünyanın ən nüfuzlu elmi tədbirlərində təmsil edilməsi, eləcə də baş verən tarixi hadisə - Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının Oksford Universitetinin Klarendon Arkasına yazılması elə Azərbaycanın mübarək izsidir. Gələcək nəsillərə yol göstərən, fəxarət mənbəyi olan bu hadisələr hər bir azərbaycanlının qəlbində əbədi bir iftixar çevrilməlidir. Fəaliyyətdən qürur duyduğumuz görkəmli alim Nərgiz xanım Paşayevanın doğum günü münasibətilə təbrik edib və ona daha böyük uğurlar arzu edirik.

Dövlət medianın mütərəqqi dəyərlər əsasında inkişafında maraqlıdır

“Media haqqında” qanun layihəsində nəzərdə tutulan müddəalar KİV-in daha səmərəli fəaliyyəti üçün yeni imkanların yaradılmasına xidmət edir

Söz azadlığı və fikir plüralizmi dünyada demokratik inkişafın əsas meyarlarından sayılır. Demokratik inkişaf yolu seçən Azərbaycanda da həyata keçirilən dövlət siyasətinin istiqamətlərindən birini medianın sərbəst fəaliyyəti üçün şəraitin yaradılması təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra bəzi məhdudiyətlərdən, senzurdan xilas edilən Azərbaycan mediası ötən dövrdə mühüm irəliləyişə nail olub.

formasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edən bu qanuna indiyədək 79 dəfə dəyişiklik edilib, bir sıra maddələri tamamilə çıxarılıb. Bununla belə, bu qanun müasir çağırışlarla uzlaşır. Media və informasiya sahəsində baş verən sürətli dəyişikliklər isə bu sahədə tamamilə yeni qanunun qəbulunu tarixi zərurətə çevirir.

sində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilməlidir.

Medianın inkişafında yeni mərhələ başlayacaq

Layihəyə əsasən qanun sosial şəbəkələrin və bloqların fəaliyyətini tənzimləyəcək. Həmçinin “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbilə bağlı həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil olmayacaq. İnternet televiziya lisenziyası almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almaq internet televiziya lisenziyası almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almaq internet televiziya lisenziyası almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almaq internet televiziya lisenziyası almaq üçün müraciət etməsi məcburi xarakter daşımır.

Layihədə bu günün realıqları və beynəlxalq təcrübə nəzərə alınır

“Media haqqında” qanun layihəsi hərtərəfli nəzərdən keçirilib. Kəndə gələn bu günün realıqları, kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha səmərəli tənzimlənməsi məsələləri, bu sahədə beynəlxalq təcrübə nəzərə alınır. 9 fəsil 78 maddədən ibarət layihədə media sahəsində fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları öz əksini tapıb. Gələcək qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb. 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunub.

Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərinin fəaliyyətinə stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilir.

Layihə ilə bağlı mühüm məsələlərdən biri də bu qanunun Azərbaycanda tətbiq olunması media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüquqlarından kənarada olan və fəaliyyəti Azərbaycan ərazisində və əhalisiz istiqamətlənmiş bütün media subyektlərinə, kənarada yaradılan media məhsullarının yalnız Azərbaycanda ərazi-

ÜST-ün Azərbaycan Ofisinin təşkilatçılığı ilə Gəncədə konfrans keçirilmişdir

Gəncə Tibb Kollecinə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və “AI-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası çərçivəsində təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədi ilə konfrans keçirilmişdir.



Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi, ölkəmizdəki Ofisinin rəhbəri Hande Harmancı, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, İcbari Tibbi Şiğorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri, habelə Türkiyənin Öndokuz Mayıs, Hacettepe, Ege və Dokuz Eylül universitetlərinin ekspertləri, yerli tibb məktəblərinin, Gəncə şəhər tibb müəssisələrinin və milli təlim mərkəzlərinin nümayəndələri iştirak etmişlər.

Konfransdan əvvəl iştirakçıları Gəncə Tibb Kollecinə yaradılan şəraitlə tanış olmuşlar. Kollecinin direktoru, Əməkdar Həkim Mehman Rzayev tədbirin Gəncə Tibb Kollecinin 90 illik yubileyinə təsadüf etdiyini qeyd edərək rəhbərlik etdiyi təhsil ocağı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva-

nin müvafiq tapşırıqları əsasında görülən işlərdən danışıraq qeyd etmişdir ki, həyata keçirilən bütün tədbir və islahatlar əhəlinin sağlamlığının qorunmasına, səhiyyə sisteminin dünya standartları səviyyəsində qurulmasına yönəlməlidir. Bu baxımdan orta ixtisaslı kadrlar hazırlayan Gəncə Tibb Kollecinin üzünə böyük vəzifələr düşür.

Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və “AI-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılmışdır. Bu mərkəzlərdə AI və ÜST tərəfindən təşkil edilən “COVID-19 vaksinasıya”, təməl və təkmil heyət dəstəyi” və “COVID-19 xəstələrinin stasionarda idarə edilməsi” mövzusunda təlimlər keçirilir. Dekabr ayının sonunadək davam edəcək təlimlər AI tərəfindən maliyyələşdirilən və ÜST-ün icra etdiyi iki layihə - “COVID-19 əleyhinə Vaksinasıya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi ilə birgə reallaşdırılır. Bu gündəki

təlim kursları çərçivəsində ümumilikdə 5240, COVID-19 vaksinasıya üzrə 1850, təməl heyət dəstəyi üzrə 3000, təkmil heyət dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarə edilməsi üzrə isə 200 tibb işçisi təlim keçmişdir.

Sonra ÜST-ün Azərbaycan Ofisinin layihə rəhbərləri Azərbaycanın tibb işçiləri üçün COVID-19 ilə bağlı davamlı peşəkar inkişafa dəstək çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsini təqdim etmişlər. Səhiyyə işçilərinin davamlı peşəkar inkişafına həsr olunmuş mini-simpoziumda çıxış edən türkiyəli nüvə-təxəssislər tibb bacısı ixtisası, onun vəzifə və öhdəlikləri, səhiyyə işçilərinin təhsilindəki təməl müddəalar, tibb personalı üçün keçirilən təlim proqramlarının səmərəsi, həmçinin səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi kimi mövzulara toxunmuşlar.

Hande Harmancının moderatorluğu ilə keçirilən “dəyirmi masa”da isə Azərbaycanda tibb bacısı ixtisası üzrə təhsil,

onun hazırkı vəziyyəti və gələcək istiqamətləri kimi məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayında etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üçünlük “COVID-19 əleyhinə Vaksinasıya Dəstək” layihəsini həyata keçirməyə başlamışdır.

“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-ün Azərbaycanı Nümayəndəliyi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə çərçivədə baş verə biləcək potensiallara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilmişdir.

Bu layihələr Avropa İttifaqı və ÜST-ün Azərbaycanı davamlı dəstəyinin tərkib hissəsidir.

Sabir ƏLİYEV, “Azərbaycan”

Abşeron rayonunda Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd edilmişdir

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Uzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru professor Nərinə Quliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rayon musiqi məktəblərinin nümayəndələri, akademiyanın tələbələri və KİV nümayəndələri iştirak etdilər.

Əvvəlcə BMA-nın yaranmasından bu günə qədər olan fəaliyyətini özündə ekrən videoçarx nümayiş etdirilmişdir. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsi-

nin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov çıxış edərək bildirmişdir ki, BMA-nın yaranmasından 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu çərçivədə növbəti konsert proqramı Xırdalan şəhərində təşkil edilib.

Tədbirdə çıxış edən Abşeron RİH-in başçısı İradə Gülməmmədova BMA-nın kollektivini və tələbələrini bu əlamətdar gününə münasibətilə təbrik etmişdir. Bakı Musiqi Akademiyasının yaranma tarixindən, inkişaf yolundan danışan İ.Gülməmmədova bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilərdən söz açaraq qeyd etmişdir ki, bu

gün onlara abşeronlu akademiya təhsil alaraq musiqinin sirlərini öyrənirlər. Bir qədər keçəcək və həmin gənclər ölkəmizin musiqi salnaməsinə öz adlarını yazacaqlar.

Daha sonra çıxış edən BMA-nın prorektoru Nərinə Quliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev keçirilən silsilə tədbirlərdən danışmışlar. Sonda BMA-nın tələbələrini və Xırdalan şəhər 11 illik Musiqi Məktəblərindən yetişdirilən ifadəsi konsert proqramı təqdim olunmuşdur.

Akif ƏLİYEV, “Azərbaycan”

Rəşad CƏFƏRLİ, “Azərbaycan”



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib



Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milliyəti yoxdur" adlı növbəti donor aksiyası keçirilib.



AZƏRTAC xəbər verir ki, RAGB və İ.M.Səçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Qan Mərkəzində təşkil olunan aksiyada Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

ci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan tələbə klubunun sədri Simarə Məmmədova aksiyanı keçirməkdə məqsədin onkoloji və digər ağır xəstəliklərdən, o cümlədən COVID-19-dən əziyyət çəkən xəstələrə yardım etmək olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə keçirilən aksiyanın artıq ənənəyə çevrildiyini bildirən RAGB-nin məsul katibi Ceyhun Hüseynov deyib: "13 ildir ki, "Qanın milliyəti yoxdur" qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər".

Gənclərin xeyriyyə məqsədilə qanvermə aksiyasında fəal iştirak etdiyini bildirdən İ.M.Səçenov adına Birin-

bi Ceyhun Hüseynov deyib: "13 ildir ki, "Qanın milliyəti yoxdur" qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər".

Qan Mərkəzinin nümayəndəsi, həkim-transfüzioloq Tatyana Kirillova RAGB ilə uzun müddətdir davam edən əməkdaşlıqdan danışdı, aksiyaya görə birliyin rəhbərlərinə təşəkkürünü bildirdi. O, azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirərək bu ənənənin uzun illər davam edəcəyinə əminliyini ifadə etdi.

"Qanın milliyəti yoxdur" aksiyası üç gün davam edəcək.

"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının rəsmi açılışı olub

Dekabrın 13-də Fəvvarələr meydanında "Nargis" Fondunun təşkil etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.



AZƏRTAC xəbər verir ki, "Nargis" Fondunun və jurnalların fəaliyyətinə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradda başlayıb.

Əvvəlcə "Nargis" Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar.

Sonra tədbir şou-proqramla davam etdi. 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci il yanvar ayının 15-dək davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılmasına sərf ediləcək.

Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar da, isti içkilərlə soyuq qış günlərinə təşəkkürünü bildirdi. O, azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirərək bu ənənənin uzun illər davam edəcəyinə əminliyini ifadə etdi.

matı, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərbaycan Hava Yolları" QSC, "Mediline Group Assistance", "Paşa Holding" təhlükəsizlik xidmətidir. Xeyriyyə yarmarkası sponsorları "PAŞA Holding", "Azercell", "Coca-Cola", "Boutique One", "Xirta-Xirt", "AzPromo", "Made in Azerbaijan", "ASCO", "Muganbank", "Kalinka", "Shokki Mokki", "Azərçay", "Super Sun" şirkətlərinin dəstəyi ilə keçirilir.

Xatırladırdı ki, "Nargis" Fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfin-

dən təsis edilib. 2013-cü ildən etibarən fond tərəfindən "Soyuq əllər, isti ürək" qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz "Soyuq əllər, isti ürək" yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabı və nəticələri haqqında ətraflı məlumat fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır. 2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbi ilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, "Nargis" Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərinə və şəxslərə fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Karantin rejimi qaydalarına qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.

Avropa ədliyyə nazirlərinin konfransında Ermənistanın ölkəmizə qarşı əsassız və uydurma ittihamları tutarlı faktlarla tam ifşa olunub

Xəbər verdiyimiz kimi, hazırda Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Ermənistan tərəfinin fərsətdən istifadə edib ölkəmizə qarşı əsassız və uydurma ittihamlarına qarşı tutarlı faktlarla çıxış edərək onların yalanlarını tam ifşa edib.

F.Məmmədov torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycanın özünümüdafiə hüququna əsaslanmaqla əks-hücum əməliyyatları həyata keçirdiyini və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edərək torpaqların işğaldan azad edildiyini bildirdi. Mühərribə meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın insanlığa qarşı və müharibə cinayətləri törədərək mülki əhalimizi qəsdən ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 12-si uşaq olmaqla 100-ə yaxın dinc insanın həlak olduğu və 400-dən çox insanın isə yaralandığı qeyd edildi.

Nazir həmçinin bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etdiyini və Ermənistanın azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməklə bağlı qərar qəbul etdiyini diqqətə çatdırıb.

Ölkədə COVID-19 infeksiyasına yoluxma faktı ən çox Bakıda qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

AZƏRTAC xəbər verir ki, ölkədə virusa yoluxanların 49,9 faizi Bakıda qeydə alınıb. Yoluxma göstəricisi Aşeronda 13,7 faiz, Aran rayonlarında 13,6 faiz, Gəncə-Qazaxda 8,1 faiz, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanada 2,2 faiz, Qarabağda 1,7 faiz, Naxçıvan Muxtar Respublikasında isə 0,6 faizdir.

Məlumat əsasən, ölkə xaricindən gələnlərdə qeydə alınan yoluxma halı 0,4 faiz təşkil edir.

Bakıda koronavirus infeksiyasına ən çox yoluxma faktı isə Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,5 faizi həmin rayonun payına düşür. Bakıda COVID-19 infeksiyasının ən geniş yayıldığı digər ərazilər Xətai (13,5 faiz), Sabuncu (11,8 faiz), Yasamal (7 faiz), Suraxanı (8,5 faiz), Nərimanov (7,8 faiz), Nəsimi (7,6 faiz), Xətər (7,6 faiz), Nizami (7,1 faiz), Səbail (4,9 faiz), Qaradağ (4,4 faiz) və Pirallahı (0,5 faiz) rayonlarıdır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

"İlin qalibləri-2021" layihəsinin mükafatçıları müəyyənənə

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2021" layihəsinin mükafatçıları müəyyənənə.

AZƏRTAC xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə açıqlanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov "İlin idman xadimi" seçilib. "Qarabağ" klubunun hücumçusu Abdullah Zübir "İlin ənənəli futbolçusu", "Neftçi"nin heyətində çıxış edən Emin Mahmudov "İlin futbolçusu" nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska "İlin idmançısı" olub.

"Qarabağ" klubu "İlin komandası", Qurban Qurbanov isə "İlin baş məşqçisi" seçilib. "İlin idman yarışçı" nominasiyasında "Avro-2020"nin Bakıda

Azərbaycanda COVID-19 infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir.

AZƏRTAC "koronavirus.info"ya istinadən xəbər verir ki, COVID-19-a yoluxanların 22 faizi 30-39 yaşlı vətəndaşlardır. Məlumat əsasən, infeksiya ilə yoluxmaların 3 faizi 0-9 yaş, 8 faizi 10-19 yaş, 15 faizi 20-29 yaş, 22 faizi 30-39 yaş, 15 faizi 40-49 yaş, 16 faizi 50-59 yaş, 14 faizi 60-69 yaş, 5 faizi 70-79 yaş aralığında, 2 faizi isə yaşı 80-dən yuxarı olanlardır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.



Uğurlar «Qarabağ»

Dünya bu gün özünün elə bir inkişaf mərhələsinə çatıb ki, istənilən dövlətin uğurunu onun kompleks nailiyyətləri müəyyən edir. Yəni, təkə əlverişli, diplomatik, siyasi uğurlar hansısa dövləti tam güclü hala gətirir. Bunları digər sahələrdə, məsələn, cəmiyyətin rifahı, mədəniyyət, idman və başqa sahələrdə də zərflər tamamlamalıdır. Həmin sahələrdə uğurların nailiyyətlər dövlətin gücünə güc qatır, onu daha böyük uğurların sahibinə çevirir.

Bu mənada hər bir istiqamət üzrə qazanılan qələbə dövlət, cəmiyyət üçün çox əhəmiyyətlidir. Necə ki, "Qarabağ" futbol klubunun uğurları yalnız futbol bayramına çevrilmir, xalqımızın qürur, iltifad mənbəyi kimi qəbul edilir. "Qarabağ" klubu, onun baş məşqçisi Qurban Qurbanov, sözlən əsl mənasında, Azərbaycan idmanında, onun dünyada sözünü deməsində böyük işlərə imza atmaqdadır. UEFA Konfrans Liqasının play-off mərhələsinə çıxmaqla Azərbaycan futbol tarixində bir ilko imza atan Ağdam klubu bu nailiyyətə gərgin zəhməti, əzmlə çalışdığı nəticəsində nail olub.

Cəmiyyət də bu royu bir maneəli təqdir edir. Bu gün "Qarabağ" Azərbaycanın ən populyar futbol klubudur. Əlil Azərbaycanın sərhədlərindən kənarda da on çox tanınan futbol komandası məhz "Qarabağ" dir.

Dünya Prezident İlham Əliyev də UEFA Konfrans Liqasında play-off mərhələsinə yüksələn "Qarabağ" klubunun üzvlərini qəbul edərkən xüsusi olaraq vurğulayıb ki, Avropa Konfrans Liqası turnirinin play-off mərhələsinə çıxmaq, doğrudan da, böyük nailiyyətdir. Səkkizdəbir final mərhələsinə də birbaşa çıxmaq imkanı olsa da, hakim ədalətliyi buna imkan vermədi. Dövlət başçısı dedi ki, bu, birinci dəfə deyil ki, "Qarabağ" futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşib.

Prezident İlham Əliyev bildirdi ki, həm işğal dövründə, həm ikinci Qarabağ müharibəsində öldürülmüş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz. "Bir daha demək istəyirəm, nəzərə alsaq ki, ucun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, "Qarabağ" futbol klubunun hər tarixi addımı hər bir Azər-

Ağdamın futbol komandası "Qarabağ" UEFA Konfrans Liqasının play-off-unda Fransa "Marsel"i ilə qarşılaşacaq

baycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz".

Beləliklə, "Qarabağ" təkə futbol oynamır, eyni zamanda gətirdiyi hər ölkədə Qarabağ haqqındakı dünyaya çatdırır. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, mübarizliyin hər bir azərbaycanlının ruhunda yer aldığı göstərdi.

Vadrlarını əməldə reallaşdırın Qurban Qurbanov isə hələ heç vaxt ayrı-seçkilik etməyib. İstər solahiyətçilər olsun, istərsə də sırası arazkeşlər, istərsə də digər klublar, hamısını özününkü sayıb, doğma yanaşib, hörmət və ehtiram göstərib. Milli komandanın gedişində sonra isə yəni əvvəlki amplitudada olduğunu göstərib.

İndi isə gəlin "Qarabağ"ın play-off mərhələsinə yüksələni kimi hansı komandalarla qarşılaşdığını bir daha xatırladaq.

Mübarizəyə UEFA Konfrans Liqasının 2-ci mərhələsindən başlayan komandanın rəqibi İsrailin "Aşdod" klubu oldu. Bakıda qoluzuz heç-heçəyə razılan Ağdam klubu səfərdə 1:0 hesabı qələbə ilə adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində rəqib isə Cənubi Kiprin AEL komandası idi. Səfərdən 1:1 hesabı nəticə ilə qayıdan "Qarabağ" evdə qalib gələrək (2:1) play-off-a vəsiqə qazandı.

Qrup mərhələsinə gedən yolda isə son rəqib Şotlandiya "Aberdin" i idi. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:0 hesabı ilə qalib gələn Ağdamlılar səfərdə də qələbəyə sevinərək qrup mərhələsinə yüksəlməyi bacardılar-3:1.

Qrup mərhələsində H qrupunda yer alan "Qarabağ" İsveçrə "Bazel"i, Qazaxıstan "Kairat"ı və Kipr "Omoniya"sı ilə mübarizə apardı. Qrupun ilk qarşılaşmasında Qurban Qurbanovun yetimləri Bakı Olimpiya Stadionunda İsveçrə "Bazel"i üz-üzə gəldilər. Komandanızın bütün cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmadı.



Elçin CƏFƏROV, "Azərbaycan"



Bakının mərkəzində yaşam ideali - "Aydınlı Residence"

"Aydınlı Residence" premium yaşayış kompleksində mənzil və qeyri-yasayış sahələrinin satışına start verilmişdir. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, 252-ci məhəllə (M.Muxtarov, L.Tolstoy, S. Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi)

-1-ci mərtəbədə 1564.86 kv.m, qeyri-yasayış sahəsi: 1 kv.m 9000AZN
1-ci mərtəbədə 1633.13 kv.m, qeyri-yasayış sahəsi: 1 kv.m 8000AZN
1, 2, 3 və 4 otaqlı mənzillər: 1 kv.m 2700 AZN-dən başlayan qiymətlərlə

- Mərtəbə sayı: 12
- Mənzil sayı: 143
- Hər mərtəbədə mənzil sayı: I blok - 5; II blok - 4; III blok - 4
- Hər blokda lift sayı: 2
- Korpus: 3
- Blok: 3
- Parkinq mərtəbələrinin sayı: 2
- Parklanma yerləri: 71

"Aydınlı Residence" premium yaşayış kompleksi zövqlü və kübar görünüş, məxsusi memarlıq həllinə malik olmaqla ailəvi yaşayış və istirahət üçün ideal məkandır.

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

- Dəniz görünüşlü və şəhərin bütün gözəlliklərini görə bilərsiniz panoramalı;
 - Kompleks şəhərin tam mərkəzində, ekoloji cəhətdən təmiz olan ərazidə yerləşir;
 - Yaşillıqla gətirilmiş geniş və rahat həyətəni sahə;
 - Mərkəzləşdirilmiş informasiya sistemi;
 - 24 saat fasiləsiz işıq, su və qaz təminatı;
 - Müasir səsiz və sürətli liflər;
 - Zirzəmində 2 mərtəbədən ibarət avtomobil dayanacağı;
 - Mərkəzləşdirilmiş mühafizə xidməti;
 - İri supermarket;
 - Kafə və restoranların yer aldığı 2 mərtəbəli ictimai iadə sahəsi;
 - Fasad elementləri klassik ornamentlər ilə bəzədilmiş 1,2,3 və 4 otaqlı mənzillər müasir yaşam tələblərinə tam uyğundur;
 - Məxsusi görünüşü və rahatlığı ilə seçilən mənzillərin hər birinin sahəsi 70.6 -193 kv.m aralığında;
 - Qapalı həyət;
 - Uşağ meydançası;
 - 24/7 mühafizə;
 - "İçərişəhər" metrostansiyasına 400 m, Fəvvarələr meydanına 200 m məsafədə.

Əlaqə nömrəsi:
Mobil: +99472779963
Daxili nömrə: +994125059511 (410)

"Azərqrartikinti" ASC (VÖEN 1300066691) 31 dekabr 2019-cu il tarixə konsolidasiya edilmiş illik hesabat

Maliyyə vəziyyəti haqqında hesabat 31 dekabr 2019-cu il					Kapitalda dəyişikliklər haqqında hesabat 31 dekabr 2019-cu il				
(manatla)					(manatla)				
Bölimin, maddənin №-si	Göstəricilər	Qeydlər	2019	2018	Göstəricilər	Qeydlər	2019	2018	CƏMI
AKTİVLƏR					KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
1	Uzunmüddətli aktivlər				3	Kapital			
10	Qeyri-maddi aktivlər		0.00	0.00	30	Ödənilmiş nominal (nizamnamə) kapitalı	12	3481157.66	3591709.40
11	Torpaq, tikili və avadanlıqlar	6	1371238.92	1344523.53	31	Emissiya gəliri		0.00	0.00
12	Dəyərli əmlak investisiyaları		0.00	0.00	32	Geri alınmış kapital (səhmlər)		0.00	0.00
13	Bioloji aktivlər		0.00	0.00	33	İstisna edilmiş gəlirlər	13	1800000.00	1800000.00
14	Tabii sərvətlər		0.00	0.00	34	Bölgələndirilməmiş mənfəət (ödənilməmiş zərər)	14	996274.65	899854.50
15	İstirak payı metodu ilə uçota alınan investisiyalar		0.00	0.00	4	Uzunmüddətli öhdəliklər		0.00	0.00
16	Taxirə salınmış vergi aktivləri		0.00	0.00	40	Uzunmüddətli faiz xarəcləri yaranan öhdəliklər		0.00	0.00
17	Uzunmüddətli debitor borclar		0.00	0.00	41	Uzunmüddətli qiymətdən düşmüş öhdəliklər		0.00	0.00
18	Sair uzunmüddətli maliyyə aktivləri		0.00	0.00	42	Taxirə salınmış vergi öhdəlikləri		0.00	0.00
19	Sair uzunmüddətli aktivlər		0.00	0.00	43	Uzunmüddətli kreditör borclar		0.00	0.00
	Cəmi uzunmüddətli aktivlər		1371238.92	1344523.53	44	Sair uzunmüddətli öhdəliklər		0.00	0.00
2	Qısamüddətli aktivlər					Cəmi uzunmüddətli öhdəliklər		0.00	0.00
20	Əhəyatlar	7	5998072.28	7577920.19	50	Qısamüddətli faiz xarəcləri yaranan öhdəliklər		0.00	0.00
21	Qısamüddətli debitor borclar	8	19434070.56	17011946.56	51	Qısamüddətli qiymətdən düşmüş öhdəliklər		0.00	0.00
22	Pul vəsaitləri və onların ekvivalentləri	9	3237693.54	6256244.24	52	Vergi və sair məcburi ödəmələr üzrə öhdəliklər		0.00	0.00
23	Sair qısamüddətli maliyyə aktivləri	10	759184.46	296117.91	53	Qısamüddətli kreditör borclar	15	6698995.40	6960383.26
24	Sair qısamüddətli aktivlər	11	8444131.18	8163264.63	54	Sair qısamüddətli öhdəliklər	16	17204813.23	19299069.90
	Cəmi qısamüddətli aktivlər		37782152.02	39305493.53		Cəmi qısamüddətli öhdəliklər		23903508.63	26259453.16
	Cəmi aktivlər		39153390.94	40650017.06		Cəmi öhdəliklər		23903508.63	26259453.16
	Cəmi aktivlər		39153390.94	40650017.06		Cəmi kapital və öhdəliklər		39153390.94	40650017.06
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat 31 dekabr 2019-cu il					Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat 31 dekabr 2019-cu il				
(manatla)					(manatla)				
Bölimin, maddənin №-si	Göstəricilər	Qeydlər	2019	2018	Bölimin, maddənin №-si	Göstəricilər	Qeydlər	2019	2018
60	Əsas əməliyyat gəliri	17	225121471.63	168635401.66	60	Əsas əməliyyat gəliri	17	225121471.63	168635401.66
70	Satışın maya dəyəri	18	-219031370.72	-160413944.78	70	Satışın maya dəyəri	18	-219031370.72	-160413944.78
	Ümumi mənfəət (zərər)		6090100.91	821456.88		Ümumi mənfəət (zərər)		6090100.91	821456.88
61	Sair əməliyyat gəlirləri				61	Sair əməliyyat gəlirləri			
71	Kommersiya xarəcləri				71	Kommersiya xarəcləri			
72	İnzibati xarəclər	19	-122558.38	-4080075.85	72	İnzibati xarəclər	19	-122558.38	-4080075.85
73	Sair əməliyyat xarəcləri				73	Sair əməliyyat xarəcləri			
62 və 74	Fəaliyyətin davamı zamanı mənfəət (zərər) (mənfəət mənfəti (zərər))		4864513.53	4141381.03	62 və 74	Fəaliyyətin davamı zamanı mənfəət (zərər) (mənfəət mənfəti (zərər))		4864513.53	4141381.03
63 və 75	Maliyyə mənfəti (zərər)				63 və 75	Maliyyə mənfəti (zərər)			
64 və 76	Fəvqəladə mənfəət (zərər)				64 və 76	Fəvqəladə mənfəət (zərər)			
81	Asılı və birgə məsuliyyətlər mənfəətində (zərərində) pay				81	Asılı və birgə məsuliyyətlər mənfəətində (zərərində) pay			
	Vergiyəmədən əvvəl mənfəət (zərər)		4864513.53	4141381.03		Vergiyəmədən əvvəl mənfəət (zərər)		4864513.53	4141381.03
90	Mənfəət vergisi	20	972902.71	82876.21	90	Mənfəət vergisi	20	972902.71	82876.21
80	Hesabat dövründə xalis mənfəət (zərər) O cümlədən, qeyri-əozarət payları üzrə xalis mənfəət (zərər) əsas cəmiyyətin sahiblərinin mənfəti (zərər) Digər məcmu gəlir O cümlədən, qeyri-əozarət payları üzrə xalis mənfəət (zərər) əsas cəmiyyətin sahiblərinin mənfəti (zərər)	21	3891610.82	3313104.82	80	Hesabat dövründə xalis mənfəət (zərər) O cümlədən, qeyri-əozarət payları üzrə xalis mənfəət (zərər) əsas cəmiyyətin sahiblərinin mənfəti (zərər) Digər məcmu gəlir O cümlədən, qeyri-əozarət payları üzrə xalis mənfəət (zərər) əsas cəmiyyətin sahiblərinin mənfəti (zərər)	21	3891610.82	3313104.82

Dünya gündəmi

London Ali Məhkəməsi beynəlxalq qeyri-kommersiya təşkilatı - "WikiLeaks"-in yaradıcısı Culian Assanjin ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb. Beləliklə, məhkəmə ABŞ Ədliyyə Nazirliyinin apellyasiyasını təmin edib.

Cinayətkar, yoxsa acı həqiqətin qurbanı?

Britaniya məhkəməsi Assanjin ABŞ-a ekstradisiyasına icazə verib



"WikiLeaks"-in qurucusunun işi

Bu ilin əvvəlində Böyük Britaniyanın Vestminster magistrat məhkəməsi "WikiLeaks"-in 10 il əvvəl məxfi hərbi sənədləri dərc etdiyinə görə Assanja qarşı irəli sürülmüş casusluq ittihamı ilə bağlı onun ABŞ-a təhvil verilməsi tələbini qəbul etməmişdi. Hakim Vanessa Baraytser jurnalistin səhəndindəki problemlərə görə ekstradisiyanı rədd edərək onun ABŞ-da ağır həbsxana şəraitində saxlanacağı təqdirdə özünə qəsd edə biləcəyini bildirmişdi.

Öz növbəsində, Vaşinqton Assanjin psixi sağlamlığının ABŞ-ın məhkəmə sistemində tab gətirə bilməyəcəyə qədər həssas olması ilə bağlı qərara etiraz edərək apellyasiya şikayəti vermişdi.

ABŞ nümayəndəsi hüquqşünas Ceyms Lyuis London məhkəməsinə bildirib ki, Assanjin ciddi və davamlı ruhi xəstəlik tarixçəsi yoxdur və o, özünə zərər yetirməsinə qədər çatmaq dərəcədə xəstə deyil.

Bundan əlavə, Amerika rəsmiləri britaniyalı hakimlərə zəmanət veriblər ki, Assanjin ekstradisiyasına dair qərar çıxarılsa, o, ABŞ məhkəməsinə aldığı istənilən cəzanı vətəni Avstraliyada cəza bilər.

ABŞ prokurorları Assanja qarşı 17 casusluq və bir kompüterdən sui-istifadə, eləcə də "WikiLeaks" tərəfindən sızdırılmış məlumatların hərbi və diplomatik sənədləri dərc etmək ittihamları irəli sürüblər.

İttihamlar ona 175 il həbs cəzası verilməsini nəzərdə tutur, baxmayaraq ki, Lyuis bu cinayətlərə görə indi

yə qədər verilən ən ağır cəzanın 63 ay olduğunu deyib.

Jurnalisti ABŞ-da 175 il həbs cəzası gözləyir

2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edən Culian Assanji, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhəlinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların dözülməz saxlanılma şəraiti barədə və digər ifşaedici məlumatlar yayıb.

2012-ci ildə İsveç hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürdüyü seksual zəmində törədilmiş cinayətlə bağlı ittihamından sonra Assanji Ekvadorun Londondakı səfirliyinə sığınib və 7 il orada qalıb. Assanji hər şeyi inkar edirdi. Jurnalistin dediyinə görə, ona qarşı ərizə verən qadınlar qısa üçün və polisın təsiri altında he-

si ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün kifayətdir. Bu səbəbdən məhkəmə apellyasiya şikayətini təmin etməyi qərara alıb və işi yenidən Vestminster magistrat məhkəməsinə verməyi lazım bilib ki, hakim işi daxili işlər nazirinə göndərsin və Assanji ABŞ-a ekstradisiyası ilə bağlı qərar verilsin.

ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Assanji məxfi hərbi sənədlərin yayılması üçün hökumət kompüterləri şəbəkəsinə daxil olmaq məqsədi ilə "WikiLeaks"-in sabiq xəbərxəşi Çelsi Manninglə sövdələşmədə günahlandırılır. Sonradan ABŞ məhkəmə orqanları jurnalistə qarşı daha 17 bənd üzrə əlavə ittihamlar irəli sürməyə qərar veriblər. Amerika KİV-nin qeyd etdiyi kimi, bütün ittihamlar ABŞ-ın müdafiəsinə aid olan məlumatların qanunsuz olaraq əldə edilməsi və açıqlanması ilə bağlıdır.

50 yaşlı Culian Assanji hazırda Londonun "Belmarş" həbsxanasında saxlanılır. Bu yaxınlarda onun insult keçirdiyi bildirilir. Hakimlər bunu son illər jurnalistin daimi stres vəziyyətində olması ilə əlaqələndirirlər.

"Assanjin ekstradisiyası jurnalistika üçün qara gündür"

Culian Assanjin ekstradisiyasına dair məhkəmə qərarını şərh edən "WikiLeaks"-in baş redaktoru Kristinn Xrafnsson onu "jurnalistika üçün qara gün" adlandırdı.

Bununla bağlı jurnalist deyib: "İnanılmazdır ki, London Ali Məhkəməsi ABŞ-ın Culianna edalətli davranılacağına, müalicəsinə və həbsxanada müvafiq şərtlə təmin ediləcəyinə, habelə təyin olunacağı təqdirdə, həftə Avstraliyada öz cəza müddətini çəkə biləcəyini dair iddialar əsasında magistrat məhkəməsinin qərarını ləğv edib".

Xrafnsson qeyd edib ki, hüquq müdafiəçilərinin, o cümlədən "Amnesty International"-in yekdil rəyinə əsasən bu vədlər, sadəcə, etibarsızdır. Əlbəttə, buna cavab olaraq Julian apellyasiya verəcək.

Rizvan CƏFƏROV, "Azerbaycan"

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1 ədəd "Lada Niva" nəqliyyat vasitəsinin satın alınması üzrə kotirovka sorğusu elan edir

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış Əsas şərtlər toplusunu "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından əldə edə bilərlər. Təkliflər Azərbaycan dilində 2 nüsxədə (əsli və surətli) təqdim olunmalıdır. Təkliflər 21 dekabr 2021-ci il saat 15:00-a qədər qəbul olunur. Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Fəxrəddin Orucova müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125
Telefon: (012) 538 92 35
e-mail: maliyye.aqrarkredit@mail.ru

Tender komissiyası



Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin İşlər İdarəsinin kollektivi iş yoldaşları Solmaz Abuşovaya qardaşı **TOFIQ ABOŞOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Orxan Ağamoğlanova atası **ƏLƏVƏT AĞAMOĞLANOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan" nəşriyyatının kollektivi iş yoldaşları Muxtar Quliyevə bacısı **NƏRMINƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi xəstəxananın stomatologiya bölməsinin müdiri Fəhəd Məmmədova heyət yoldaşı **İRADƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Binəqədi rayon prokurorunun böyük köməkçisi Elvin Həsənova anası **AİDƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aeronotik Agentliyinin rəhbəri, Həmkarlar İttifaqı Təşkilatı və kollektivi agentliyin baş direktorunun I müavini Tofiq Süleymanova anası **AYNAR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Respublika Diaqnostika Mərkəzinin kollektivi həkim-radioloq, İntervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri professor Ahmet Halil oğlu Məmişə anası **SEHER MƏMİŞİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə

e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsuliyyətli katib - 539-43-23,
Məsuliyyətli müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fəkilir də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5586
Sifariş 2621
Qiyməti 40 qəpik